



Hacı Cəfər Cəfərli
Yazıcı-publisist

(Əvvəli ötən sayımızda)

- Rahil müəllim, mən sizdən çox şey öyrənmişəm. Ədəbiyyat elminin incəlikləri, mənə gizli qalan sırları ilə tanış etmişsiniz. Amma bir məsələ mənim üçün hələ də qaranlıqdır. Axi, siz əbədiyyətin nə olduğu barədə mənə heç nə deməmişiniz. Mən bilmək istiyirəm görüm, əbədiyyət nə olan şeydir?

Gözləri məchul nöqtəyə zillənən Rahil müəllim köks ötürüb sözə başlamışdı:

- Göydəki quşlardan, dəryadakı baliqlardan belə bac-xərac olan, Məğribdən Məşriqə qədər hökm-fərman olan, zamanın ən görkəmli filosoflarını ətrafına toplayıb onlardan məsləhət alan Cahangirlər sultani İsgəndər başa düşmüşdü ki, ömür fanidir. Bir gün gələcək, o da başqaları kimi, dünyasını dəyişəcək. Ölümüzlüyün çarəsini axtara-axtara zülmətə qədər gedib çıxmışdır. Fateh İsgəndər heç kimin tanımadığı İlyas adlı bir müdrikələ qoşa bulağın üstündə dayanmışdı. Seçim qarşısında qalmışdı, hansı bulağın suyundan içsin. Zümrüt bulağın göz yaşı kimi durluğuna valeh olan İsgəndər köpükli sudan, İlyas isə ilk baxışda adı bulaqlardan heç nə ilə fərqlənməyən bulaq suyundan içir. Hər iki bulaq dərhal anindaca quruyur. Geri qayıdarkən hər ikisi fikirli idi, görən dirilik suyunu kim içmişdir? Allah hansını ölümsüz etmişdir?

Günlərin birində Böyük Fətəh dostlarının zəhərlədiyi şərab qədəhini başına çəkdikdən sonra anladı ki, ölümsüzlük pənyini Allah İlyasa verib. İsgəndər "ölümüzlük" dedikdə cismani yaşamağı nəzərdə tuturdı. Onun böyük səhvi də elə bunda idi. İlyas isə insanlara xidmət etmək, dara düşənlərə kömək əlini uzatmaq, yaxşılıq yolunu tutdu. Əsl adı unuduldu. Xıdır-Xızır adı ilə insanlar arasında əbədiləşdi, peyğəmbərlik məqamına yüksəldi. Xızır peyğəmbər cismən qeyb olsa da, ruhən bütün insanların qəlbindədir.

Rahil müəllim susdu, Muradın gözləri məchulluğa zillənmişdi. Nəhayət, köksünü ötürüb dərindən ah çəkdi:

*- Ürəyimdə yara var,
Üstə xal-xal qara var,
Aç ürəyim başını*

Gör yanmamış hara var?!

Muradın kövrək səsle dediyi bayati Rahil müəllimi də qayğılandırmışdı.

- Öğlüm, bəşəriyyət üçün, həyat üçün mübarizə, qısa həyat, ömür beşikdən məzara si-naq meydani, tarix Allahın səbr müddəti olmuşdur. Dünya bütün təzadları ilə gözəldir.

Vətən onun xilası üçün, gözələşməsi namine ölmə hazırlananlara halaldır. Ömür bize verilmir ki, təkcə yaşamaq üçün, ömür bize verilir dünyanın da dərдинi çıxımızdır. Axi, biz

dünyaya qərib ki-mi gelir, qonaq ki-mi yaşayır, nakam ki-mi köçürük. Və-tən ruhumuzun nənəvi qidası, ilham çeşməsi, qurur mənbeymızdır. Vətən qeyrətimiz, şərəfimizin arzu və əməllərimizin salnaməsidir. Rəhmətlək Abbas Səhət demiş: "Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir". Vay o gündən ki, insan bir millət kimi özünü itirə, əhaliyə döñə, tarixini unuda, onda o millət yox olur, tarix səhifəsində silinir.

Bu da Muradın doğulub boyabaşa çatdığı Muğan-Gəncə-

salamlaşırıq. Telman kişinin hər anını diqqətlə izləyirəm. İlk anda yadına böyük şairimiz Xəlil Rza Ulutürk düşür. Şair şəhid oğlu Təbrizin məzəri üstündə göz yaşı tökənlərə müraciətlə: "Şəhid atasına başsağlığı yox, gözaydınılığı verərlə!" - demişdi.

Öziz qardaşım Telman, ucsuz-bucaqsız qəm karvanının sarbanı Fizuli babam dərd əhlinə xitabən: "Bu dərdler ki, mənim vardır, dəvənin başına qoysan, çıxar kafir cəhənnəmdən, gülər, əhli əzab oynar" - demişdi.

Ölümə xoş gəldin deyib, şəhidlik zirvəsinə ucalan oğul atası, qürurun mübarək olsun! Gəlimli-gedimli dünyanın vəfa-



Ömür bahar deyil... Aprel şəhidlərimizin xatirəsinə ehtiramla

li olsun.

Özizim Telman, ölüm həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı, bütövülüyünün yekunudur. Bir də ki, dünyada ən böyük dərd tənhalıq dərdir. Şükürələr olsun ki, sən bu anında tək deyilsən, başda dövlətimizin başçısı möhtərəm Prezidentimiz olmaqla bütün Azərbaycan xalqı səninlədir.

edir, anlayıram. Deyirlər ki, insan dünyaya gələrkən onun gələcək taleyi Allah tərəfindən verilir. Odur ki, insanlar müxtəlif taleli, bir-birinə oxşamanıyan olurlar. Hər bir insanın taleyi alın yazısından asılı olsada, həyatda tutduğu mövqə, eməyə, zəhmətə, vətənə münasibəti, çalışqanlığı ilə müyyəyen olunur. O, şəxslər xoşbəxtidirlər ki, özündən sonra bir iz qoyur, bu iz nəsillərə örnək olur. Xoş o adamın halına ki, həyata eşqi uğurlu olur. Vətənə məhəbbət eşq badəsindəki son damla kimidir. Eşqin badəsini çək başına, sonadək nuş et, qədəhi boşaldıb yerə qoy. Qədəh nə qədər boş görünse də, onu əy, sonuncu damlanı görə biləcəksən. Bax, badənin o sonuncu damlası, əslində, ilk damlasıdır. Sonadək qədəhin dibində qalıb. Vətən sevgisi də belədir. Ürəyə neçə girirə, elə də qalır. Əqidə sahiblərini yaşadan o eşq və o eşqə inanır. Murad da belələrindən. O, vətən eşqinə güvenir və inanır, Murad inanır ki, qalib gələcək, gəldi də. Yerə, göye inanır. Eşqə məhəbbətə, nifrətə inanır, həsrətə, vüsala inanır.



qında soruşmağa ehtiyac qalmır, doluxsuna-doluxsuna sözə başlayır, yaşı aman vermir, dil-deyib ağlamaq istəyir. Nəzakət müəllim güclə özünü ələ alıb bircə bunu deyə bilir: "Deyirdi əsgər olacam. Böyüyəndə Mehdi kimi partizan olacağam. Söhbətə Muradın rus dili müəllimi olmuş Vüsələ İmanova da qosular: "Muradi idmana, müsiqiyə yaxın dostu Maarif Zeynalov həvəsləndirmişdi. O vaxt bu uşaqlar cüt gəzərdilər. Hələ yaxşı qarmon çalmaqları da var idi. İdman müəllimləri Əlxeybər Muradov bu uşaqların gələcəkde yaxşı idmançı olacaqlarını deyirdi".

Elə bu vaxt içəri hündürboylu, pəhləvan cüssəli bir nəfər daxil olur. Hami birnəfər kimi ayağa qalxıb ona öz yerini təklif edir. Anındaca onun Muradın atası Telman olduğunu başa düşürəm. Bəzən dərədə adamları bir-birinə yaxınlaşdırır, həmdərd edir. Telmanın gözlərinin dərinliyində bəlkə də heç kəsin görə bilmədiyi nisgili görürəm, baxışlarımız toqquşur, ehtiramla baş əyib

sına bel bağlamayıb əbədiyyət eşqi ilə yaşayan oğul atası, "ağ günün mükafatı Allah payıdır, halalin olsun! Ürəkdən sevdiyi, sevdiyinə inandığı, bu dünyada yalan sıfətləri, turş baxışları, dedi-qodunu, yersiz mənəm-mənəmliyi görməməkçün, vətəni yolunda ölümü ölümsüzləşdirən şəhid atası, dərdinə qurban. İçini yandıran o alovə bircə çımdık məlhəm qoya bilsəm, özümü dünyanın xoşbəxti sanaram. Fəqət bu mümkün mü?..."

va bircə çımdık məlhəm qoya bilsəm, özümü dünyanın xoşbəxti sanaram. Fəqət bu mümkün mü?... Gəlmişinə, duruşuna sevinən, boyuna qamatınə vurğunluqdan kam alan anasıni, bacılarını, 2 tifil balasını gözü yaşlı qoyub, vaxtsız-vədəsiz bu ağır yolun yolcusu olmayı özünə rəva bilən Muradın əziz atası, aram ol, qoyma o bir cüt gül bala vaxtsız-vədəsiz solsun. Sənin hənin Güllübəyim ananın təşənə könlünə bir təsəl-

Qardaşım, bu dünyada iki cür adamlar var; bu dünyaya gələndən öz haqqını bilən, nəyise alımaq istəyənlər və bu dünyaya gələndən nəyise itirdiyini hiss eleyən, nəyise axtarıb tapmaq istəyənlər. Telmancan, bir olan Allaha and olsun ki, dinimiz də, dilimiz də deyir ki, sən haçansa, itirdiyini axtaran və tapanlardansan. Əlbəttə, bütün bunları anlamaya, dərək etmək, olanlarla barışmaq çox çətindir. Mən səni duyur, dərək

nırı! Həyata və ölümə inanırıd!

Mən də inanıram! Sən də inan! Heç kəs güman etməsin ki, ölməyəcək və qiyamət günlündə cavab verməyəcək. O böyük imtahan hər kəsi gözləyir. Şəhidlərdən başqa...

Muradına yetən Muradımızin şəhidlik zirvəsin mübarək olsun! Şəhidlik badəsini nuş edənlər, məramınız mübarək! Adını tarixə qızıl hərflərə yazdırılanlara min algı! Amin.